

# AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

❑ **Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, 1-ci dərəcəli “Əmək” ordenli Tahir Salahovun anadan olmasının 90 ilyinə həsr edilən elmi sessiya keçirilib.**

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığını yüksək qiymətləndirib, xüsusilə müstəqillik dövründə dekorativ sənətin inkişafında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Tahir Salahovun yaratdığı dəyərli sənət nümunələrindən, yaradıcılıq üslubundan söz açan akademik qeyd edib ki, görkəmli rəssamın əsərləri mövzu və janr zənginliyi, bədii forma əlvanlığı ilə seçilir. Böyük sənətkarın yaradıcılığı dünya mədəni irsində də öz layiqli yerini tutub. Özünəməxsus

yaradıcılıq üslubu olan Tahir Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəyir.

Sonra Xalq rəssamı Ağəli İbrahimov dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışib, yubilyara yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertegin Salamzadə “Sənətkarın əsərlərində Roman mədəniyyətinin təzahürü” mövzusunda məruzə ilə çıxış edib.



Məruzədə qeyd olunub ki, Tahir Salahovun yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika və digər Roman ölkələrinin mədəniyyəti xüsusi yer tutur.

Sonra institutun əməkdaşları dosent Xəzər Zeynalov və sənətsünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərindən və onun

qiymətli, global əhəmiyyətli bədii irsindən bəhs ediblər.

Sonda Tahir Salahov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.